

*Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş, çəkilişləri bu ilin iyul ayında başa çatan “Xatirə və xəta” bədii filmi daha bir beynəlxalq yarışda mübarizə aparıb. Ekran əsəri “Ən yaxşı bədii film” kateqoriyası üzrə nüfuzlu “Accolade Qlobal Film Yarışısı”nda “Accolade heykəlciyi” qızıl prizinə layiq görüüb.*

# Azərbaycan filmi ABŞ-da qızıl priz qazandı

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasimov bildirib. O deyib ki, bu ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.

Filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimdux, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər.

Cəlaləddin Qasimov bildirib ki, “Accolade heykəlciyi” yüksək keyfiyyətli filmlər və yeni media məhsulu istehsal edən rejissorların uğurlarını təqdir edir. Bu isə rejissorların etibarlılıq və populyarlıq qazanmalarına kömək etmək niyyəti daşıyır. Qaliblər beynəlxalq media qurumlarının məlumat bazasında elan olunur.

2003-cü ildən başlanan “Accolade Global Film Yarışısı” hazırda 19 ildir ki, sənayedə yüksək səviyyəli, nüfuzlu qlobal film festivalı kimi tanınıb. “Accolade Qlobal Film Yarışısı” istedadlı rejissorlara, prodüserlərə, aktyorlara və yaradıcı kollektivlərə layiq olduqları qiyməti verir.



Hər il “Accolade Qlobal Film Yarışısı”na minlərlə film dəvət alır. Müsabiqədə keyfiyyət və yaradıcılıq dörd səviyyədə mükafatla qeyd olunur.

“Biz kommersiya məqsədi ilə yox, Azərbaycanı dünyada tanıtmmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, – deyir C. Qasimov bildirib.

**M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”**

**Xalq qəzeti.- 2022.- 13 sentyabr.- S.7.**